



## [Azərbaycanlı fəal QHT stereotipinə qarşı](#)

.ahin Cavadov byk bir inqilab nslindn glir

Arannews-Onun ulu babası Qəld rus məstmlk idariliyi mmurunun İdrdy n ata-babaları Sibir srgn edilib. Sədc 1917-ci ildə, Bolevik nqilabından sonra ailsinin Azərbaycan qayıtmazna icaz verilib. Digr bir qohumu da 1937-ci ilin ortalarında Sovet repressiyalar zamanı mür Bolevik inqilabı v yaz Nriman .Nrimanovun mədafişin aq kild qald n Sibir srgn edilib .Cavadov qeyd edib ki, o, dalsizliy qar mbariz ideyası il byby yal Cavadov Qəld naat ilri Birliyinin təsisçisi v sdrı olub. 2000- yaxın z v olan bu tkilat, Azərbaycanda n 52 .byk qeyri-hkumət tkilatlarından biridir

Son bir ne il rzdnd Azərbaycan hkuməti İknin vtnda cmiyyəti institutlarına mətamadi olaraq təzyiq gstrib. Xsusn d xaricdən maliyyəlmni məhdudlaşdırmaqla, İknin n tənnm QHT-İrinin bir qisminin balansına sbb olub. Avqust ayında "Transparency International" tkilatın yerli filialı elan edib ki, bün bu QHT-İrin balans, məsiriş alm QHT-İrin maddi srtlrinin yenidn yoxlanılmas beynlxalq maliyyə qruplarının .Azərbaycanda hmiyyətli dyiklik etməsi ndr

Cavadov vtnda cmiyyətinin faliyyətinin frqli bir nvn təmsil edir: k k salm, knll, yerli. ttifaq sasn mk hquqlar sahsind fokuslanb v igtrn trfindn mk haqq dnilmyn ilri mədafi edir. Eyni zamanda tikinti layihləri n yerli iilr vzin xaricdən ii qvvsinin gtilimsin qar lobbiilik edir. O, 2011-ci ildn etibarən yerli zndarətm orqanları v milli hkumət trfindn yrdln siyaset v korrupsiya məvzuların iqləndrən "Qzıl Alma" adlı 6 shiflik, aylıq qzət nr .edib. Cavadov v digr knllr qzəti klrd, ayxanalarda v digr ictimai yerlərdə paylayrlar nşanlar hl d mənim yanma glir v problemlərini blrlr. Mən d vasitə kimi onlar məvafiq orqanlara ynlıtmıy " .alam" - Cavadov bildirib

. "n bəlcas odur ki, z hquqların tlb etməli v mbarizlərini davam etdirməli n sraivi insanlar hməry olsunlar" Mxtlif beynlxalq tkilatların hquq eksperti kimi alan Cabir İliyev qeyd edib ki, ksr hallarda QHT-İr Azərbaycana sthi təsir gstrib. nki onlar adi vtndalar trfindn yaradılmayıb, beynlxalq donörələr trfindn tkil .olunub

ahin Cavadov istisna haldr" - İliyev bildirib. "Donör trfindn maliyyəln QHT-İr Cavadovun etdiyi kimi" . "cmiyyət n n is etməkdən daha ox nec qrant alma yrnrlr

. İliyev bildirib ki, Cavadov da Azərbaycanda vtnda cmiyyətinin laqeyd məvqeyini k s etdirir QHT-İrin olub-olmamasın mənim n he bir frqi yoxdur. Onların kşriyyəti bu hkumət oxayr. gr bir QHT adi" . "vtndalarla ilmk istiyrs, onlar adi vtndalar trfindn tkil olunmal v onlar kimi yaamaldr

Blk d ox bdbinm, ancaq hyatın boyunca grmm ki, demokratiya v azadlıq n mbariz aparaların kşriyyəti" .satlb". İliyev lav edib ki, buna gr d Azərbaycanda sad insanlar siyasi çtdn fəal insanlara etibar etməir Hkumət Azərbaycan potensial xarici təsirlərdn v thdidlərdn mədafi etmək n xaricdən məaliyyəln QHT-İr təzyiq .gstrmyi doru hesab edir

Qbl naat ilri Birliyi xarici v ya yerli maliyyə mənbəyi olmamasına v tamamilə knll olaraq almasına .baxmayaraq, daha yax faliyyət gstrib. Lakin onun da qeydiyyatdan alınmasından imtina edilib

Cavadov 2011-ci ild saxta zor təbqiətm ittiham il 5 gn məddətdə hbs edilib. O, hesab edir ki, hbs olunmasın sl sbbi uzun məddət rzdnd prezident İham İliyevin bə məsləhətçi kimi alan Ramiz Mehdiyevə tənqid .edn məqal yazmas olub

.Cavadov bildirib ki, hkumət cmiyyətdn gln n kiik etiraz qar bə tolerant ola bilmir Bu hkumət bə olən hr bir x s bəcildir v thdid kimi grdy hr bir məstqil quruluşa, x s v təbbs hcum edir. Bün " avtoritar rejimlər eynidir. Onlar dnrlr ki, kiik bir məslə kompromis etmək byk, qarsalmaz şyanlara yol aa

"bilr

Hrnd ki, rsmi olaraq, hakimiyyt Cavadovu triflyir. Qbl rayon cra hakimiyytinin nmayndsi Dmir Barov bildirib ki, Cavadov Qbld tanm v hrmtli xsdir

.O cmiyytimiz thflr vern ox aktiv bir vtndadr" Barov bel deyib"

.Qbl imali Azrbaycanda yerln eyniadl rayonun inzibati mrkzidir

Cavadovun vtnda cmiyytindki fall ona az glir gtirib. O, iki il yarm isiz qalb, ails, 8 v 10 yal iki ua onun hyat yoldann mllim maa il yaayb. Ailnin zlri n mhsul yetidirdiyi byk bir ba var. Cavadov tezlkl bir ne

.qoyun satn alma planladrr

.Cavadov qeyd edib ki, Azrbaycanda dyiikliklr edilcyi haqda midlrindn l kmyib, ancaq bdbindir Normal demokratik lkldr gdymz btn mbariz yollarndn Azrbaycanda qars alnb. Sekilr, qanunun aliliyi," ictimai mvqe yoxdur. Hkumt z xalqndan asl deyil. Buna gr d konstitusiya hquqlarmzdan istifad etmk v

"faliyyt gstrmk i yaramr. Reallq budur

.Yen d, o, bir fal kimi hyatn sdrmy v "Qzl Alma"n drc etmy davam etmyi planladrr

Hr hans bir i tapmaq mmkn olmayacaq. Mnim qazandm tk ey insanlarn etibadr" Cavadov qeyd"

.edib